

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI
MAGİSTRATURA SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
TƏHSİL P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı: 060409 – Biznesin idarə edilməsi

BAKİ – 2016

1. Ümumi müddəalar

- 1.1. Magistratura səviyyəsinin **060409 – Biznesin idarə edilməsi** ixtisası üzrə Təhsil Proqramı «Təhsil haqqında Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı"», «Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi Qaydaları»nın tələblərinə, «Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı»na və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.
- 1.2. Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələri **060409 – Biznesin idarə edilməsi** ixtisası üzrə magistr hazırlığını bu Təhsil Proqramı ilə həyata keçirir.
- 1.3. Strukturda istifadə olunan işarələr:
ÜK – ümummədəni kompetensiyalar
PK – peşə kompetensiyaları

2. 060409 – Biznesin idarə edilməsi ixtisasının xarakteristikası

- 2.1. Təhsil Proqramının mənimsənilməsinin normativ müddəti və məzunlara verilən elmi-ixtisas dərəcəsi:

İxtisasın şifri və adı	Verilən elmi-ixtisas dərəcəsi	Əyani forma üzrə təhsil müddəti	Kreditlərin sayı
060409 – Biznesin idarə edilməsi <i>- Biznesin təşkili və idarəedilməsi</i>	Magistr	2 il	120

3. Məzunun ixtisas xarakteristikası və kompetensiyası

3.1. Magistrin ixtisas xarakteristikası.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsvir və geniş biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

3.2. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər.

3.2.1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (**ÜK**) yiyələnəlidir:

- özünün intellektual, ümummədəni və peşə hazırlığı səviyyəsini təkmilləşdirib inkişaf etdirmək (**ÜK-1**);
- kütləvi və elmi nətiqlik vərdişlərinə yiyələnmək (**ÜK-2**);
- digər sahələrin mütəxəssisləri, elmi nümayəndələri ilə ünsiyyət qurmaq (**ÜK-3**);
- işgüzarlıq, peşəkarlıq, ünsiyyət vasitəsi kimi Azərbaycan və xarici dillərdən sərbəst istifadə etmək (**ÜK-4**);
- təşkilati-idarəetmə qərarlarını qəbul edib, onun nəticələrini müəyyənləşdirmək və ona görə məsuliyyət daşımaq (**ÜK-5**);
- müasir proqram-informasiya təminatlarından idarəetmə sahəsindəki məsələlərin həllindən istifadə etmək (**ÜK-6**)

- kollektivdə işləmək (**ÜK-7**);
- digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq (**ÜK-8**);
- fəal sosial mobillik (**ÜK-9**);
- hüququ biliklər və etik normalara malik olmaq (**ÜK-10**).

3.2.2. Məzun aşağıdakı peşə kompetensiyalarına (**PK**) yiyələnmişdir:

Elmi-tədqiqat sahəsi üzrə :

- kommersiya və qeyri-kommersiya təşkilatlarının biznes aspektləri ilə əlaqədar analitik iş metodlarına malik olmaq (**PK-1**);
- elmi-tədqiqatların aparılmasının işçi plan və proqramlarının işlənməsini həyata keçirmək, tədqiqatlar qrupu və fərdi icraçılar üçün tapşırıq hazırlamaq (**PK-2**);
- biznesin idarəedilməsi sahəsində tədqiqatların aparılma mexanizminin işlənilib həyata keçirilməsi, onların nəticələrinin həllini tələb edib, icmal illik hesabatlarının hazırlanması üçün məlumatları hazırlamaq (**PK-3**);
- tədqiqat mövzusu üzrə məlumatların toplanması, işlənməsi və sistemləşdirilməsini həyata keçirmək, tədqiqatın metodunu və problemlərin həlli vasitələrini müəyyən etmək (**PK-4**);
- biznesin idarə edilməsi sahəsi üzrə tədqiq olunan proseslərin və obyektlərin nəzəri və iqtisadi modellərin işləyib həyata keçirmək qabiliyyəti (**PK-5**);
- peşəkar biznes fəaliyyəti üzrə tədqiq olunan proses və obyektlərin nəzəri və yeni ekonometrik modellərini işləyib hazırlamaq (**PK-6**);
- biznes proseslər üzrə aktual elmi problemləri aşkar edib tədqiqat aparmaq (**PK-7**);
- innovasiyanın səmərəli istifadəsinin istiqamətlərini müəyyənləşdirib tədqiqat aparmaq (**PK-8**);
- risklərin idarə edilməsi sisteminin işlənilib hazırlanması məqsədi ilə təsərrüfat subyektlərinin fəaliyyətində risklərdən yaranmış itkilərin aşkar edilməsi və tədqiqat aparmaq (**PK-9**);
- tərəfdaş təşkilatlarının tədiyyə qabiliyyəti problemlərini tədqiq etmək (**PK-10**);

Pedaqoji fəaliyyət:

- təhsil müəssisələrində biznesin əsasları, biznes etikası və biznesin təşkili və idarə edilməsi fənlərini tədris etmək (**PK-11**);
- təhsil proqramları və tədris-metodiki vəsaitləri işləyib hazırlamaq (**PK-12**);
- ali təhsilin bakalavriat səviyyəsində ixtisas fənlərinin tədrisi qabiliyyətinə (**PK-13**);
- tədris, təlim və ya digər üsullarla öz biliklərini başqasına ötürə bilmək (**PK-14**);

Layihə -iqtisadi fəaliyyət üzrə :

- hazırlanmış layihələrin həyata keçirilməsi üçün tapşırıqları, layihələrin iqtisadi aspektlərini, müvafiq normativ və metodiki sənədləri sərbəst hazırlamaq və ya onların hazırlanmasına rəhbərlik etmək (**PK-15**);
- hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün konkret tələblər hazırlamaq (**PK-16**);
- hazırlanmış layihələrin iqtisadi səmərəliliyini müəyyənləşdirmək (**PK-17**);
- təşkilatların, həmçinin kommersiya təşkilatlarının biznes planlarının, eləcə də büdcə haqq-hesablarını işləyib hazırlamaq (**PK-18**);

Təkilati inzibatçılıq fəaliyyəti üzrə:

- təşkilatların, o cümlədən, kommertiya təşkilatlarının inkişafının qısa və uzun müddətli inkişaf strategiyasının işlənilib hazırlanmasına rəhbərlik etmək **(PK-19)**;
- müxtəlif təşkilati-hüquqi formalı təşkilatların təchizat xidməti və bölmələrinə rəhbərlik etmək **(PK-10)**;
- hazırlanmış və təsdiq edilmiş büdcənin icrası işini təşkil etmək **(PK-20)**;
- sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyə riayət edilməsi, qanunvericiliyin pozulması halları ilə barışmamaq və müvafiq inzibati tədbirlər görmək **(PK-21)**;
- peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etmək **(PK-22)**;
- müvafiq fəaliyyət və metodları təklif etmək və planlaşdırmağa, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmək **(PK-23)**;
- fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri yaradıcı şəkildə müəyyənləşdirmək və ortaya qoya bilməyə, konkret vaxt çərçivəsində və məhdud informasiya şəraitində onları həll edə bilmək **(PK-24)**;
- fəaliyyət və təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı müvafiq texnologiya və metodları seçmək və onlardan istifadə edə bilməyə, həmçinin potensial nəticələri müəyyənləşdirmək və/və ya qiymətləndirə bilmək **(PK-25)**;
- fəaliyyət və təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı şəxsi davranışlarını tənqidi şəkildə qiymətləndirmək **(PK-26)**;
- fəaliyyət və təhsil sahəsi ilə bağlı problemləri Azərbaycan və bir xarici dildə şifahi və yazılı olaraq təqdim etmək və əsaslandırmağa, həmçinin mütəxəssis və qeyri-mütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak edə bilməyə **(PK-27)**;
- innovativ yanaşma tələb edən mürəkkəb və gözlənilməz şəraitlərdə müstəqil şəkildə fəaliyyət göstərmək **(PK-28)**;
- təşkilat və ya qrupların strateji fəaliyyəti ilə bağlı məsuliyyət daşımağa **(PK-29)**;
- mürəkkəb şəraitlərdə etik qaydalara uyğun şəkildə davranma bilməyə, şəxsi davranışların etik aspektləri, imkanları, məhdudiyət və sosial rolunu anlamağa, fəaliyyət və təhsil sahəsi ilə bağlı məsələlərdə əsaslandırılmış qiymətləndirmə aparmaq **(PK-30)**;
- davamlı təlim və peşəkar inkişafı ilə bağlı şəxsi və digərlərinin ehtiyaclarını qiymətləndirməyə, həmçinin müstəqil təhsil üçün zəruri olan səmərəli metodlardan istifadə edə bilmək **(PK-31)**.

4. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə və təhsilin məzmununa qoyulan minimum tələblər

4.1. Peşə fəaliyyətinin xarakteristikası.

4.1.1. 060409 – Biznesin idarə edilməsi ixtisası üzrə magistrlərin peşə fəaliyyətinin əsas istiqamətləri:

- elmi-tədqiqat;
- pedaqoji;
- layihə -iqtisadi;
- analitik;
- təşkilati-inzibatçılıq və s.

4.1.2. Hazırlıq səviyyəsinə qoyulan tələblər:

Elmi-tədqiqat fəaliyyəti:

- biznesin idarə edilməsi sistemində aktual problemlərin aşkar edilərək tədqiq edilməsi;

- istehsal və xidmət sahəsi üzrə tədqiqatın aparılması planı və proqramının işlənilib hazırlanması;
- elmi bölmələr və fərdi icraçılar üçün müvafiq tapşırıqların hazırlanması;
- əmtəə mübadiləsi sferasında tədqiqatların aparılması, alınmış nəticələrin təhlili alətlərinin və metodlarının işlənilib hazırlanması;
- əmtəə mübadiləsi sahəsində yekun icmalların, hesabatların və elmi nəşrlərin hazırlanması üçün mövcud məlumatların ümumiləşdirilməsi;
- elmi-tədqiqat mövzusu üzrə məlumatların axtarılması, toplanması, işlənilməsi və təhlili;
- idarə etmədə mikro və makro səviyyəli problemlərin aşkarlanıb tədqiq edilməsi;
- konfranslar, seminarlar, simpoziumların hazırlanması və keçirilməsi;
- elmi nəşrlərin hazırlanması və redaktə edilməsi.

Pedaqoji fəaliyyət üzrə :

- biznesin əsasları, biznesin təkili və idarəedilməsi fənlərinin təhsil müəssisələrində tədris edilməsi;
- təhsil proqramı və tədris-metodik materialların hazırlanması;

Analitik fəaliyyət üzrə :

- bazar infrastrukturunun əsas elementlərinin inkişaf istiqamətlərinin müəyyənləşdirib qiymətləndirmək;
- kommərasiya və qeyri-kommərasiya təkilatlarının fəaliyyətini xarakterizə edən iqtisadi göstəriciləri təhlil etmək;
- illik hesabatların aparılması və qəbul edilmiş idarə etmə qərarlarının əsaslandırılması məqsədi ilə iqtisadi informasiyaların axtarışı, təhlili və qiymətləndirmək;
- iqtisadiyyatın dövlət tənzimlənməsi metodları və alətlərinin təhlili və konseptual yanaşmaların qiymətləndirmək;
- bütün növ resurslardan səmərəli istifadənin qiymətləndirmək.

Təkilati-inzibatçılıq fəaliyyəti üzrə:

- müxtəlif təkilati-hüquqi formalı təkilatların istehsal, maliyyə xidməti və insan resursları bölmələrinə rəhbərlik etmək;
- elmi-tədqiqat qruplarının işini təşkil etmək ;
- fəaliyyət nəticəsinə əsasən resursların istifadəsinin səmərəliliyinin artırılmasına dair təklifləri işləyib hazırlamaq;
- elmi araşdırmaların nəticələrini kəmiyyət və keyfiyyət cəhətdə qiymətləndirmək;
- təkilatın inkişafının qısa və uzunmüddətli maliyyə siyasəti və strategiyasının işlənilib hazırlanmasına rəhbərlik etmək;
- hazırlanmış və tədqiq edilmiş büdcənin icrası işini təşkil və təmin etmək;
- pul axınlarının hərəkətinin, zəruri iqtisadi resursların formalaşması və istifadəsini idarə etmək.

4.2. Təhsilin məzmununa qoyulan minimum tələblər

İxtisas üzrə fənn bölümləri, fənlərin kreditləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişləri baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.

Fənn bölməsinin kodu	Fənn bölmələri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq verdişlər baxımından)	Fənn bölmələri üzrə kreditlərin sayı	Fənnin kodu və adı	Fənn üzrə kreditlərin sayı	Qazanılması nəzərdə tutulan kompetensiyaların kodları
Təhsil hissəsi					
MİF – B00	<p>İxtisas (ixtisaslaşma) fənləri bölümü Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində magistr</p> <p>bilməlidir:</p> <ul style="list-style-type: none"> - müəssədə və iqtisadiyyatda qərarvermə prosesinin mərhələlərini - seçimlər arasında ən optimalını seçə bilməyi - iqtisadi qərarvermə prosesində müxtəlif metodologiyanın tətbiqini - iqtisadi qərarvermə mexanizmasını - qərarvermənin metodologiyasını - müasir biznesdəki problemləri və onların həlli yollarını - müasir biznes əlaqələrin qurulması və inkişaf etdirilməni - biznes nəzəriyyəsini, bazar infrastrukturunu, institusional iqtisadiyyat və biznesin sahələri üzrə yeni tədqiqatların əsas nəticələrini; - biznes subyektlərin və müstəqil bazar infrastrukturlarının xüsusiyyətlərini, onların fəaliyyət dairələrini, iqtisadi agentləri müasir məhsul və xidmətlərini; - biznesin təşkilati strukturunun seçilməsi, biznesin restrukturizasiyası və biznes proseslərin təkmilləşdirilməsi metodlarını onların idarə olunmasının strategiya və modellərini; - biznes-layihələrinin reallaşmasının müasir təhlil metodlarını, böhrandan sonrakı dövrdə müəssisənin yeni inkişaf səviyyəsinə keçməsi prosesini; - iqtisadi məsələlərin həlli üçün zəruri olan müasir proqram məhsullarını. - bazar infrastrukturuna uyğun marketing strategiyalarını <p>bacarmalıdır:</p> <ul style="list-style-type: none"> - riskin və qeyri-müəyyənliyin iqtisadi mahiyyəti, oyunlar nəzəriyyəsinin məzmununu izah etməyi, alternativ 	60	<p>MİF – B01 <i>Biznesin idarə edilməsinin müasir problemləri</i></p> <p>MİF – B02 <i>Tədqiqat metodları</i></p> <p>MİF – B03 <i>Ali məktəb tərəfindən müəyyən edilən fənlər*</i></p>	<p>6</p> <p>6</p> <p>48</p>	<p>PK – 1</p> <p>PK – 2</p> <p>PK – 3</p> <p>PK – 4</p> <p>PK – 5</p> <p>PK – 6</p> <p>PK – 7</p> <p>PK – 11</p> <p>PK – 12</p> <p>PK – 17</p> <p>PK – 18</p> <p>PK – 19</p> <p>PK – 20</p> <p>PK – 21</p> <p>PK – 22</p> <p>PK – 23</p> <p>PK – 24</p> <p>PK – 25</p> <p>PK – 26</p> <p>PK – 27</p> <p>PK – 28</p> <p>PK – 29</p> <p>PK – 30</p> <p>PK – 31</p>

	<p>strategiyanın müəyyənləşdirilməsini,;</p> <ul style="list-style-type: none"> - müxtəlif təsərrüfat subyektləri ilə əlaqələrin qurulması üçün məqsədlisistemli yanaşmanın tətbiqi və qiymətləndirilməsini; - biznes fəaliyyətinin təmin və qiymətləndirilməsini nəzərə almaqla idarəetmə stilinin seçilməsi və qərarlarının əsaslandırılması; - müəssisənin maliyyə fəaliyyətinin əsas göstəricilərinin təhlili, gəlir, mənfəət və pul axınlarının idarə edilməsini; - biznesin idarə edilməsi məsələlərinin həlli üçün müasir proqram-informasiya təminatından istifadəni; - istehsal, bölgü və mübadilə sferasındakı müasir proseslərin qiymətləndirilməsi və idarəedilməsi; - mikro səviyyədə idarəetmə proseslərinin dəqiq inkişaf proqnozlarını formalaşdırmağı. <p>Yiyələnməlidir:</p> <ul style="list-style-type: none"> - peşəkar sferada praktiki fəaliyyət vərdişlərinə; - peşəkar sfera elmi-tədqiqat işlərinin aparılmasının metod və metodologiyasına; - sərbəst tədqiqat və elmi iş aparmaq vərdişlərinə; - müasir vasitələrin tədqiqi ilə biznesdə resursların idarə edilməsi proseslərinin təkmilləşdirilməsinə; - insan resurslarını effektiv şəkildə idarə etməyi - investisiya qərarlarını verərkən analiz aparıb ən optimal seçimi etməyi - istehsalatda ən müasir texnologiya və metodların istifadəsini - biznes fəaliyyətində risklərin idarə olunması üçün statistik, ekspert və kombinasiya üsullarının tətbiqinə 				
--	----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	--	--	--	--

Tədqiqat və Təcrübə Hissəsi

MET – B00	<p>Elmi-tədqiqat işləri</p> <p>Magistr tədqiqatlar, kommunikasiya və innovasiya, tədqiqat işlərinin aparılması dərslərini mənimsədikdən və elmi-tədqiqat işini yerinə yetirdikdən sonra aşağıdakıları bilməli və bacarmalıdır:</p> <ul style="list-style-type: none"> - dissertasiya işinin mövzusunu müəyyənləşdirmək 		<p><i>Tədqiqatlar, kommunikasiya və innovasiya</i></p>	6	<p>PK-8 PK-9 PK-10 PK-15 PK-16 PK-17 PK-18</p>
			<p><i>Tədqiqat işinin aparılması</i></p>	6	

<ul style="list-style-type: none"> - dissertasiya işinin planını hazırlamaq - dissertasiya işinin hazırlanması üçün vaxt qrafikini tərtib etmək - dissertasiya mövzusu ilə bağlı elmi baxımdan əsaslandırılmış tənqidi yanaşma ortaya qoymaq - dissertasiya işində ortaya qoyulan araşdırma problemi ilə bağlı məlumat əldə etmə vasitələrini müəyyənləşdirmək - dissertasiya mövzusu ilə bağlı ədəbiyyatları müəyyənləşdirmək - dissertasiya işinin tədqiqat obyektinə bağlı məlumat əldə etmə vasitələrini müəyyənləşdirmək - araşdırma və tədqiqatlarla bağlı akademik etika qaydalarını bilmək - dissertasiya işinin yazı qaydalarını bilmək - məlumat toplama vasitəsindən istifadə edərək məlumatların əldə edilməsi və analizi - dissertasiya işində tətbiq edilən analizlərdən sonra əldə edilən nəticələrin elmi təhlili - əldə olunmuş nəticələrin tətbiq edilməsi imkanlarını müəyyənləşdirməyi; - yerinə yetirilmiş dissertasiya işinin müdafiəsini; - dissertasiya işinin nəticələrinin çapa hazırlanmasını; - elmi-tədqiqat işinin mövzusunun seçilməsi - elmi-tədqiqatların aparılması prosesini bilmək - tədqiqat prosesi zamanı müəyyən edilmiş mövzu haqqında daha əvvəl aparılmış araşdırma və elmi-tədqiqat işlərini nəzərdən keçirmə - məlumatların daha etibarlı mənbələrdən toplanılması üçün ideal məlumat toplama metodlarının seçilməsi bilmək - ehtiyac duyulan əsas və köməkçi məlumatların əldə edilmə mənbələrini və onlardan istifadə üsullarını bilmək - elmi-tədqiqat prosesində xarici ədəbiyyatlardan istifadə edilməsi - elmi-tədqiqat zamanı zəruri müasir proqram təminatlarını və onlardan istifadə qaydalarını - elmi məqalə yazarkən istinadlarda vacib akademik etika qaydalarını 		<p><i>Elmi-tədqiqat təcrübəsi</i></p> <p><i>Elmi-pedaqoji təcrübə</i></p> <p><i>Magistrlik dissertasiyasının hazırlanması və müdafiəsi</i></p>	<p>6</p> <p>6</p> <p>36</p>	
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	--	------------------------------------------------------------------------------------------------------------------------------------------------	--------------------------------------------------	--

<p>bilmək</p> <ul style="list-style-type: none"> - elmi-tədqiqat prosesinin, araşdırma analizlərinin və nəticələrinin məruzə edilməsi - aparılan elmi-tədqiqatların elmi məqalə halına salınması - elmi jurnallar üçün məqalə və ya elmi konfranslar üçün məruzələrin hazırlanması - məruzələrin təqdim edilməsi - ali məktəb təhsilinin prinsip və məzmununu bilmək - tədris prosesinin təşkili və idarə edilməsi metodlarını bilmək - tələbə psixologiyasını və tələbə davranışlarını bilmək - tələbə qiymətləndirmə metodlarını bilmək və bu metodları tətbiq etmək - tədris prosesində istifadə olunan dərs materiallarının hazırlanmasını bilmək - eyni zamanda istifadə olunacaq ədəbiyyatların seçmək və düzgün şəkildə istifadə edə bilmək - imtahanlarda tələbənin qiymətləndirilməsi zamanı istifadə olunan materialların (sualların, keyslərin və s.) hazırlama prosesi və üsullarını bilmək - tədris prosesi zamanı auditoriyada davranış qaydalarını bilmək - tədris prosesi zamanı müasir proqram təminatı vasitələrindən istifadə qaydalarını bilmək. - elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrdə iştirak nəticəsində əldə edilən nəticələrdən dissertasiya işində istifadə etməyi; 				
Kreditlərin ümumi cəmi	120		120	

** İxtisas və müvafiq ixtisaslaşmalar üzrə səriştələr (kompetensiyalar) və buna müvafiq fənlər ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.*

- 4.3. İxtisas üzrə magistr təhsil proqramının yerinə yetirilməsi müddəti: ümumi həftələrin sayı – 94
- o cümlədən:
- nəzəri təlim – 30 həftə
 - Tədqiqatlar, kommunikasiya və innovasiya, tədqiqat işinin aparılması -8 həftə
 - təcrübələr (elmi-tədqiqat və elmi-pedaqoji) – 8 həftə
 - imtahan sessiyaları – 10 həftə
 - magistrlik dissertasiyasının hazırlanması və müdafiəsi – 24 həftə
 - tətilər – 14 həftə

5. Maddi-texniki, tədris bazası və kadr potensialı

- 5.1. Ali təhsil müəssisəsinin **060409 – Biznesin idarə edilməsi** ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerin yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompyuter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə , internet , məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.
- 5.2. **Fənlərin tədrisi, bir qayda olaraq, ali təhsil müəssisələrinin elmi dərəcəsi və ya elmi adı olan professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmçinin müvafiq ixtisas üzrə minimum magistr dərəcəsinə sahib və həmin sahədə iş təcrübəsi olan digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.**
- 5.3. Magistrlik dissertasiyalarına elmi rəhbərlik, bir qayda olaraq, həmin təhsil müəssisəsində çalışan professor-müəllim heyətinin elmi adı və ya müvafiq ixtisas üzrə minimum magistr dərəcəsinə sahib və həmin sahədə iş təcrübəsi olan digər müəssisə və təşkilatlarda çalışan şəxslər tərəfindən həyata keçirilir.

6. Tədris prosesinin forma və metodları

- 6.1. Magistrantın nəzəri təlimi və pedaqoji hazırlığı müəhazirə-seminar, məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formalarda həyata keçirilir.
- 6.2. Magistr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahib, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq və digər metodlardan istifadə edilir.
- 6.3. **060409 – Biznesin idarə edilməsi** ixtisası üzrə magistr hazırlığında elmi-tədqiqat və elmi-pedaqoji təcrübələr nəzərdə tutulur (təcrübələrin məqsəd və və zifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir). Təcrübələr növündən asılı olaraq müvafiq təşkilatlarda, yaxud ali məktəblərin kafedra və laboratoriyalarında keçirilə bilər.

7. Yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə

- 7.1. Yekun dövlət attestasiyası magistrlik dissertasiyasının müdafiəsindən ibarətdir. Dissertasiyanın məzmununa, həcmi , strukturuna qoyulan tələblər və onun müdafiəsi qaydaları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.
- 7.2. Təhsilalanların biliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında həyata keçirilir.
- 7.3. Yekun Dövlət Attestasiyası nəticəsində məzunlara magistr ali elmi-ixtisas dərəcəsi və dövlət nümunəli diplom verilir.

Razılaşdırılmışdır:

Azərbaycan Respublikası Təhsil
Problemləri İnstitutunun direktoru

Azərbaycan Respublikası Təhsil
Nazirliyi Elm, ali və orta ixtisas
təhsil şöbəsinin müdiri

_____ Emin Əmrullayev

_____ Yaqub Piriyeu

_____ 2016-cı il

_____ 2016-cı il

İqtisadiyyat və idarəetmə ixtisaslar
qrupu üzrə Dövlət Təhsil
Standartlarını hazırlayan işçi qrupun
sədri

_____ Ədalət Muradov

_____ 2016-cı il

Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Elmi Metodiki
Şurasının «İqtisadiyyat»
bölməsinin sədri

_____ 2016-cı il